



**Faig ŞÜKÜRBƏYLİ,**  
**AYB və AJB-nin üzvü,**  
**"Qızıl qələm" media**  
**mükafatının sahibi**

(əvvəli ötən sayımda)

**Qars qapısı divarları mürekkeb planlamasına görə Ani qalasının digər hissələrindən fərqlənir.** Xüsusilə qalanın içindəki otaqlar olduqca mürəkkəb planlamaya malikdir və hətta müte-xəssislərin bəziləri qalanın bu hissəsini ayrıca qala kimi qiymətləndirirlər. Qars qapısı ətrafındakı bürclər isə ümumilikdə Ani qalasında olan bürclərdən ən qədim və hündür olanlardır.

Qars qapısının üstündəki kəmər isə elə inşa edilmişdir ki, kimse qapını zorla açmağa çalışarsa, kəmərdən nəhəng daş parçaları qoparaq həmin adamın üstünə tökülməli idi. Qars qapısından sonra isə çox təsireddi və böyük görünüşə malik möhkəm qala divarları başlayır. Qala divarları bu hissədə qırıqlaraq cənuba doğru döñür. Görünür qalanın inşası zamanı bu hissənin daha çox hücuma məruz qala biləcəyi düşünülmüşdür. Bu hissədə bayır divarı demək olar ki, iç divar qədər möhkəm inşa edilmişdir. Bu hissədə həmçinin polixrom daş işçiliyinin müşahidə olunduğu çox gözəl bəzekli bir bürç də vardır.

Hidrellez qapısı divarları üstündəki şahmat taxtasını xatırladan qırmızı-qara daşlarla hörülülmüş damalı lövhəyə görə vaxtilə burada arxeoloji qazıntı işləri aparmış ruslar arasında "Chequer-Board Gate" kimi tanınır. Bəzəkli lövhəsiylə birgə qapı X əsrə aid edilir. Amma qapı ətrafında olan bürclər Şəddadilər dövründə (1164-1199) inşa edilmişdir.


### Göllər Qarsın əzəlliyi və gözəlliyidir

Qarsada nisbətən təmiz olan arx, çay və göllər qədərincədir. Burada 20-yə yaxın irili-xirdalı göl var. Bunların arasında Çıldır, Karzak, Ağır, Ərhan, Turna, Çənəkçi, Aktaş, Çalı və Quyucuq gölləri xüsusi əzellilikləri ilə seçilir. Özəlliklə su quşları cəhətdən önəmlı olan bu göller bölgənin dəyərləridir. Ərazi-dək tək süni göl Arpaçay su anbarı gölüdür. Qarsda Çıldır su anbarı, Arpaçay su anbarı və Bayburt olmaqla üç ən önəmlı su anbarı var. Bunlardan Arpaçay və Çıldır

su anbarında həm enerji, həm də suvarma, Bayburd su anbarından isə sadəcə olaraq suvarma məqsədilə istifadə olunur.

Bu göllerin hər biri özəlliyyi və gözəlliyyi ile fərqlənir. Gölərin incisi Çıldır gölü hesab edilir. Çıldır gölü Ərdəhan və Qars sərhədinin əhatəsində qərarlaşan, dəniz səviyyəsindən 1959 metr yüksəklikdə yerləşən tektonik quruluşlu, şirin sulu göldür. 123 kv. km ərazini əhatə edən bu göl Göyçə gölündən sonra ikinci yerdədir. Gölün ən dərin yeri 42 metrdir. Billur kimi saf və şeffaf suyu var. Əsasən bulaqlarla və qüzey suları ilə qidalanır. Gölün artıq suları Cala dərəsi vasitəsi ilə Qars çayına axır. İlin bütün fəsillərində göldə bir çox vəhşi quşlara rast gəlmək mümkündür. Gölün əsas özəlliyyi ondadır ki, burada nadir - sazan (aynalı) və alabalıq balıq növləri yaşayır.

Çıldır gölündə balıqçılıq insanların başlıca məşğulliyət



növüdür. Bu təkcə məşğulliyət növü deyil, həm də və ən əsası ilin dörd mövsümündə bölgə insanları üçün ənəmlı bir dolanışq mənbəyidir. Bütün qış mövsümündə qalın bir buz təbəqəsiylə örtülən göldə balıq ovu maraqlı bir şəkildə həyata keçirilir. Gölün üzündəki buzu deşən balıqçılar təxminən bir metrdən sonra suya çatıb torlarını buraxırlar. 20 metr irəlidə ikinci bir talanı deşib və torun ucunu həmin deşikdən çıxardaraq çəkirler. Olduqca zəhməti bu ov metoduna Türkiyədə sadəcə olaraq burada təsadüf edilir.

Çaldır gölü həm də 1578-ci il avqustun 9-da gölün sahilində bir millət, iki qardaş arasında baş vermiş Osmanlı-Səfəvi döyüşünün şahididir.

Ayğır gölünün də özünəməxsus özəlliyyi və gözəlliyyi var.

### Qars yolunun üzərində

4 kv km-lıq əraziyə malik olan bu gölün suyu şirindir. Gölün ən dərin yeri 30 metr-

dir. Susuz rayonunun həndə-vərində olan bu göl əriyən qar suları və dibindəki qaynaqlarla qidalanır.

Qiş aylarında donan suları yazda əriməyə başlayanda dibdəki havanın yuxarı çıxmazı nəticəsində at kişnərtisine benzər səsə görə bu gölə Ağır gölü deyirlər. Göldə bir çox balıq növləri yaşayır. İnsanlar ilin bütün fəsillərində burada balıq ovuna çıxırlar. Göl həm də vəhşi quşların hesabına daim "qonaqlı-qaralı" olur.

Dəniz (çinqilli) gölə Ala dağın Kağızman bölgəsinə baxan yörəsində qərarlaşır. Dibində qidalanın və suları şirin olan göldə bol miqdarda balıq yaşayır.

### Durna gölü

Kağızmanın bağlı Kötə bucağının quzey doğusundakı vulkanik ərazidə yer alır. Daire formasında olan göl çevrəsini əhatə edən təpələr girintili-çixıntılidir. Sa-

hilləri çəmənlərlə örtülüdür, təpələrdən axan qar suları və dibindəki qaynaqlarla qidalanır, ketdikcə ortaları dərinleşən göldə balıq yaşamır. Bura vəhşi quşların gəlim yeridir.

Quyucuq gölü Ağ yaxa yolu üzərində qaynaqla qidalanın, axıntısı olmayan bir göldür. 3 metr dərinliyində olan sularda balıq yaşamır. Vəhşi qaz və ördek, qarabatdaq, leylek və cürbəcür vəhşi quşların yaşadığı bu göl mühafizə olunur. Yazda böyüklüyü 219 hektara qədər uzanır.

Lavaşın (lavaş) gölü Çıldır gölünün güney batısında yerləşən bir göldür. Suları açılan bir kanalla Çıldır gölünə axıdılmaqdadır.


### Qarsın təbiəti, təbiətin səxavəti

Təbiət öz gözəlliyyini və səxavətini bu ərazidən əsir-gəməmişdir. Burada ilin bütün fəsilləri gözəl olur. Qars bölgəsində Türkiyədə olduqca az tapılan və içərisində yabanı həyatla bərabər bütünləşən Sarıçam meşələri var. Meşədə müxtəlif cür toxumlu bitki təbii olaraq yetişir. Bu bitkilər dənəsi dünyanın başqa heç bir yerində olmayan nadir növlərdir. Alılahu Əkbər dağlarında yetişən "Kars burçağı" (Lathyrus Karsianus) bunlardan biridir. Kars adını daşıyan başqa bitkilər də var. Festuca Karsiana Allium Karsianum, Caucalis Karsiana və

Nonea Karsentis bunlardan bir neçəsidir.

Aprel ayının ortalarında qarların əriməsi yazın başlangıcı sayılır. Xalq arasında Qardələnlər adıyla tanınan, qardələnlərin arxasında su kənarlarında açan toy çiçəkləri, çuhacıçəkləri, narıncı gelinciklər və çəhrayı durna dimdikləri ilə yaz gəlir.

ehtiyacını ödəmək üçündür. Saxlanılan qazlar payızda kəsilir, etləri qurudularaq qışlıq azuqə kimi saxlanılır. Məlumdur ki, qazın eti ilə bərabər, onların tükündən də geniş istifadə olunur. Qaz sadəcə süfrələrdə deyil, Qarsım mədəniyyət və incəsənet həyatında da yer tutmağa başlamışdır. Belə ki, 2006-ci ildə ilk dəfə



### Qars kəndliləri

yaz aylarında tarlaları əker-kən çıxan koşkoz yumurtalarını soyub yeyərlər. Kişnişin teze yarpaqları budaqları Qars bazarlarında satılır və yemeklərə ləzzət vermək üçün istifadə edilir. Baldırğan otu gövdəsinin qabığı soyulduğdan sonra çiy və ya turşusu qoyularaq istifadə olunur. Dəli xəşxaş, gitikən, yemilik, əvelik, quşəppəyi, aşotu, eyni zamanda Qars mətbəxini zənginləşdirən bitki növləridir.

Qarsda tarixin köhne vaxtlardan bəri bitkilərin şəfa vərən əzəllilikləri bilinirdi. Xalq arasında türkəçarə olaraq tanınmış insanlar fiziki və psixoloji narazılıqları-xəstelikləri müalicə etmək üçün nənələrdən, babalardan öyrəndikləri biliklərdən istifadə edirdilər. Müasir tibb və dərman sənayesinin inkişafı ilə müalicə üsulları bitkilərlə müalicənin qaydalarını, təcrübəsini və adət-ənənəsini arxa plana keçirdi, amma unutdurmadı. Bu gün də kiçik nasazlıqları müalicə etmək üçün nadir də olsa, sarıcıçək, təzə turp, asma yarpağı, zəgərək toxumu, soğan kimi ərazidə yetişən bitkilər istifadə olunur. Ərazidə təbii kənd təsərrüfatına uyğun ekile bilən topaqlar üstünlük təşkil edir.

Qarsda bitki örtüyünün zənginliyi və keyfiyyəti, bu ərazi-də becərilən bala da müsbət təsirini göstərir. Yaylaq bitkilərinin çeşidliliyi ilə bərabər uzunömürlü olması, Qafqaz irqli arılarının yüksək keyfiyyətli bal istehsal etməsinə şərait yaratır. Osmanlı sarayında Kağızman bölgəsinin balından istifadə edildiyi tarixdə göstərilir.

Bölgədə qazçılıq illərdən bəri ənənəvi üsullarla həyata keçirilir və sadəcə ailənin ət

olaraq Beynəlxalq Qars Qızı Qaz Film Festivalı da məhz burada keçirilmişdir.

2007-ci ildə isə Qarsda keçirilən "Birinci Qaz Bayramı" diqqəti cəlb etmiş, tədbir çərçivəsində, qazların ra-yon mərkəzində etdikləri yürüş maraqlı görüntülərlə yadda qalmışdır. Bu cür tədbirlərin təşkili hər şeydən əvvəl qazın insan həyatında əhəmiyyətinə və qazçılığın inkişaf etdirilməsinə yönəlir. Qazçılığın inkişafı təbidi olur, ərazidəki şirin sulu göllərin bolluğu ilə bağlıdır.

### Qarsın dəyərlərindən biri

də Qars Çoban itləridir. Ümmülikdə düzənlilik ərazilərde sürüləri qorulan və həyətlərdə saxlanılan Qars Çoban itləri iri cüssələri mühafizə edən əzəllilikləri və ağıllı olmaqlı ilə yanaşı sərt iqlim şəraitlərinə qarşı da dözümlüdür.

Qars coğrafi quruluşuna görə təbii dəyərlərlə zəngin turizm potensialına sahibdir. Uzun və son dərəcə soyuq keçən qış ayları boyunca qar yağışlarının güclü olması dəniz səviyyəsindən orta hesabla 1750 metr yüksəklidə qurulan rayon qış idmanları və turizm üçün çox əlverişlidir. Digər tərəfdən Urartulardan başlayaraq gönüümüze qədər yetişən maddi-mədəniyyət mərkəzləri, tarixi-memarlıq abidələri, eləcə də bölgənin zəngun su qaynaqları, çeşidlili, cürbəcür göl və axar suların olması flora və faunasını seyrinin zənginliyi və ekologiyانın zənginliyi rayonu alternativ, ekoloji turizm çəhətdən da ha önemli edir.

(ardı növbəti sayımda)